



**Mahmud ALLAHMANLI,  
filologiya elmləri doktoru  
professor**

Şəddat Cəfərovun kimliyi haqqında danışmaq həmişə maraqlıdır. Əgər deyilənləri təkrar eləmirsənsə, əlavə müşahidələrin varsa, diqqəti cəlb edəcək faktlarla müəyyən mövzuda söhbət açırsansa, bu həmişə maraqlıdır və dirləyicini özünə çəkən amildir. Amma söhbət yazıdan gedirən, burada daha diqqətlə olmalıdır. Nə yazılıb, yaxud da kimlər nələri yazıya gətirə bilməyiblər? Sən daha nədən yazmaq isteyirsən? Bu tipli ritorik suallar sözgəlişi meydana çıxmır. Gündəmdə olan söz-sənət adamlarının həyatını və yaradıcılığını tədqiq edərkən onların nə üçün gündəmdə olduğunu da diqqətə almalıdır. Mən elə gəlir ki, Şəddat Cəfərov ədəbi-mənəvi mühitimin kifayət qədər gündəmində olan sənətkardır. Və “sənətkardır” ifadəsini də sadəcə gəlisi gözəllik xatirinə işlətmirəm, qətiyyətlə, inamla deyirəm. Çünkü o, Azərbaycan mədəniyyətinin ən önməli sahəsi olan poliqrafiyamızın çox məşhur simalarından biridir. Poliqrafiya isə kitab deməkdir, mədəniyyət deməkdir, mənəvi mühitin tənzimlənməsinə xidmət edən əsas bir sahə deməkdir.

Açığı, mənim Şəddat Cəfərovla elə də bir ciddi, səmimi dostluq münasibətim, yaxılığım olmayıb. Onu özünə yaxın olan dostlarından az tanıdım. Çünkü uzun illərdir “Kredo” qəzetinin mənəvi müstəvisində bir yerdəyik. Onun ədəbi-publisistik yazılarını ardıcıl olaraq izləyirəm. Xüsusi yumoristik hekayələrini maraqla oxuyuram. Həmişə düşünmüşəm ki, o özünün həyat romanını çox ustalıqla və zəngin həyat materialı əsasında yaza bilər.

Yazı da bir tale işidir, bəxt işidir. Yaradıcı adamlar çox vaxt düşüncələrində hansısa bir mövzunu yazmağı düşünürər. Hətta bəzən ömürləri boyu düşünürər. Deyəsən, Volf Qanq Höte ilə bağlıdır, belə bir fikir var: “Mən “Faust”u 60 ilə yazmışam. Yazıya köçürməyə çox qısa vaxt sərf etmişəm”. Zənnimcə, fikir ayındır. Şəddat müəllim də əslinə qalsa, bütün həyatını varlığında daşıyan, yaşadan bir insandır. Çünkü illər boyundur ki, o, yazı aləmindədir. Azərbaycanın ən görkəmli sənətkarları ilə daim ünsiyətdə olub, onlarla dostluq münasibəti saxlayıb. Bu da ona imkan verib ki, dövrün ədəbi-bədii xəzinəsi ilə yaxından tanış olsun. Ən başlıcası, ona ayrıca bir üstünlük bəxş edən bir cəhət də bundan ibarətdir ki, naşir olub (bu gün də naşırlığını uğurla davam etdirir). Elə buna görə də nəşr etdiyi kitabların məğzinə varmaq, mahiyyətini anlamaq üçün məsuliyyət daşıyb. Həmin kitabları öyrənib. Nədən yazır, niyə yazır, yazılın kitabin cəmiyyət üçün hansı faydası var? Bu cəhətlərin hamisini bilməkdən başqa, həm də araya-ərsəyə çıxarılaçaq kitab hansı səviyyədə yazılıb? Elmi əsərdirsə, təsdiqini tapan məsələlər varmı? Publisistik əsərdirsə, cəmiyyətin mənəvi mühitine təsir edə biləcəkmi? Bədii əsərdirsə, insanlara zövq verəcəkmi?.. Ən başlıcası, yazılın, ərsəyə gətirilən kitab nəşr olunandan sonra insanların mənəvi yüksəlişinə xidmət edəcəkmi? Yoxsa insanların daxili aləminin harmoniyasını dağıtmaya xidmət edəcək? Bütün bunlar

## “Nə qədər söz var”

### *Səddat Cəfərovun “Özəldən bağlıyam sözə” kitabının II cildi haqqında*

naşır üçün xüsusi əhəmiyyət kəsb edən, diqqətdə saxlanılması vacib olan keyfiyyətlərdir.

Mənim müşahidələrim göstərir ki, Şəddat Cəfərov bir naşır üçün hansı mənəvi tələblər şərtidirsə, onların hamısına təbiəti ilə cavab verməyə həzirdir. Vaxt keçdikcə, zaman ötdükcə biz özümüzdən əvvəlkilərin üstün keyfiyyətlərini əxz edir, onların düşüncələrindən irəli gələn həyat üçün bizə önəmli ola biləcək cəhətləri mənəvi mühitimizə yığmağa çalışırıq. Axı bizdən əvvəlkilər daha üstün həyat təcrübəsinə malikdir. Heç bir mühəbəsəyə yol vermədən deməliyik ki, cəmiyyət əvvəlki nəsillərin təcrübəsi əsasında inkişaf edir. Şəddat Cəfərovun həyatı, sözün həqiqi mənasında, bir təcrübə məktəbidir. Mən kimin, nədən, hansı sahədən yazmasını yox, necə yazmasını, araya-ərsəyə nəyi gətirdiyini əsas tuturam. Bu mənada Şəddat Cəfərovun “Özəldən bağlıyam sözə” adlı kitabı toplanmış ədəbi düşüncələr bu gün də onun özünüfadə imkanlarının tükənmədiyinə sübutdur.

Doğrusu, əvvəller “Kredo” qəzetində onun silsilə yazılarını izləyirdim. Və bu yazıları hansı səbəbdən qələmə aldığı haqqında da düşünürdüm. Müşahidələrim göstərdi ki, bütün bunların əsası var. Çünkü Ş.Cəfərov bir naşır olaraq ayrı-ayrı müəlliflərin kitablarını qəbul edir, onları öz meyarları ilə nəzərdən keçirir. Bir çox hallarda çox diqqətlə oxuyur. Bir sözlə, Naşirlik məsuliyyətini heç vaxt unutmur. Araya-ərsəyə gələn kitabı isə öz varlığından doğulmuş olan canlı orqanizm kimi görür. Buna görə də həmin kitablar haqqında qeydlərini, düşüncələrini yazıya gətirməyi vacib hesab edir. Bu da məni xüsusi sevindirir. Çünkü elə insanlar var ki, yaşın müəyyən həddindən sonra sanki həyatdan təcrid olunurlar. Əməli fəaliyyət göstərmək istəmirər. Belələrinin sırasında bəddi, elmi yaradıcılıqla məşğul olanlar da az deyil. Şəddat Cəfərov indiki yaşında da fəal ədəbi fəaliyyəti ilə nümunədir. O indiki yaşında da yəni nəsillərə göstərir ki, insan nə qədər düşünürsə, yaradıcılıq imkanı varsa, bunu cəmiyyətdən əsir-gəməməlidir. Doğrusu, Şəddat müəllimin çox yüksək estetik zövq bəxş edəcək yazıları var ki, bunları oxumaq hər kəsə xüsusi təsir bəxş edir.

Mən Şəddat Cəfərovun “Özəldən bağlıyam sözə” çoxcildliyinin II cildinə bu qeydləri “Son söz əvəzi” kimi yazıram. Amma etiraf edirəm ki, qısa, konkret, məhdud çərçivədə yazmaq istəmirəm. İstəyirəm ki, heç olmasa kitabın bir çox məziiyyətləri ilə təessüratları oxucularla bölüşüm. Kitabı vərəqləyirəm. Ayrı-ayrı yazılarla tanış oluram. Şəddat müəllimin hansı müəlliflərdən və hansı səbəbdən söz açdığını məğzinə varmağa çalışıram. Amma diqqətimi onun çox dəyərli essevari düşüncələrində ifadə olunan təsirli məqamlar cəlb edir.

“Özəldən bağlıyam sözə” kitabının II cildinə rəyçi kimi fikirlərimi oxucularla bölüşməyə çalışırsən qasıma “Nə qədər söz var” adlı yazı çıxdı. Doğrudan da, əgər cəmiyyətdə, bir sözlə həyatda, insanı mühitdə nə qədər söz varsa, bir o qədər sülh imkanı var, insanların bir-birini başa düşmək imkanı var. Elə bu qeydlərimə də Şəddat Cəfərovun həmin adda yazısında verilmiş başlığı seçdim: “Nə qədər söz var”. Demək, nə qədər söz varsa, mühərabəyə ehtiyac yoxdur, zora güvənməyə ehtiyac yoxdur. Yaxşı olar ki, insanlar bir-biri ni elə söz vasitəsilə anlaşınlar, söz vasitəsi ilə duysunlar. Şəddat Cəfərov həmin adda qələmə aldığı qeydlərinə məhz Nizamini, Füzulinin xatırlayaq başlayır: “Ədəbiyyat tarixinin elə obrazları var ki, yaşadıqları zamanın ədəbi mühitini kifayət qədər güzgü kimi göstərə bilirlər. Biz Nizamini təkər bəşəri dəyərləri olan əsərlərinə görə deyil, həm də zamanı göstərmək gücünə görə öyrənirik. Çünkü sənətkar nə qədər öz mühiti ilə təmasda olursa, onun yaradıcılığı dövrü öyrənmək baxımdan bir o qədər dəyərli olur. Biz Nizamidən öyrənirik Bərdənin taleyini, biz Nizamidən öyrənirik Gəncə zəlzələsinin yaratdığı faciənin miqyası-

ni, Atabəylər zamanın qüdrəti, gücü barədə məlumat alıraq Nizamidən. Yaxud Füzuli irsi biza öyrədir ki, onun zamanında da rüşvət verməyənin işi düzəlmirdi. Hətta hədə-qorxuların da kara gəlmədiyini görmək kifayət qədər ağrılı düşüncələr yaradır”. Cox dəyərlidir. Göründüyü kimi, müəllifin özü də məhz hədə-qorxuları, zoru arxa plana çəkir. Sözün dəyərini üstün tutur. Burada bir məqama da diqqət yetirmək lazımdır. İndiki nəsillərin yaxşı yadindadır. Əlbəttə mən həmyaşıldarımı nəzərdə tuturam. 90-cı illərin əvvəllərində düşmən Azərbaycanla hədə-qorxu dilində danışırı. Amma bu günün insanları artıq həmin dövrün tarixdə qaldığını yaxşı bilir. Çünkü zaman dəyişib, Azərbaycan müstəqil dövlət olaraq güclü mərkəzdən idarə olunur. Cox ağrılı prosesdir yada salmaq, axı o dövrə mərkəzdənqəçmə meyilləri çox güclü idi. Çünkü beyin mərkəzi dəqiq işləmirdi. İnsanlar vahid mərkəzdən idarə olunmurdu. Zənnimcə, Şəddat Cəfərov bu tipli düşüncələrində məhz nə qədər acı olsa da, həmin tarixi keçmiş qişmən dolayı ilə yaddaşa gətirməyə çalışır. Axı, həyatımızın elə tərəfləri var ki, tariximiz üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bu məqamları heç vaxt unutmamalıyıq, mütləq ayrı-ayrı məqamlarda ya da salma, gənc nəslin formallaşmasında iibrət tərəflərini diqqətə çəkməliyik. Şəddat Cəfərov ziyalı kimi bu narahatlığı keçirir. Ona görə hətta ədəbi düşüncərlə bağlı yazılarını qələmə alanda xalqımızın psixoloji sarsıntılar keçirdiyi məqamı da unutmur və əlbəttə, ümumi, fəlsəfi düşüncələrlə insanları nikbin duygularla silahlandırmağa çalışır. Ş.Cəfərova bu tipli yazıları qələmə almaq üçün ilham verən mənəvi mühit var. O, Azərbaycanın müstəqillik dövründəki inkişafından xüsusi qürur duyur. Bu hissələri yeri gəldikcə məmnunluqla qələmə alır.

40 il bundan əvvəl Azərbaycan Sovet imperiyasının əhatəsində idi. O dövrə də Azərbaycanın mədəni inkişafi olub, ancaq zaman dəyişəndə, Sovet dövlətinin çöküşündən sonra bir çox məsələlər sanki meyarını dəyişdi. Həyat tamam başqa tələblərlə idarə olunmağa başladı. Şəddat Cəfərov 30-40 il bundan əvvəldən üzü bəri zamanın açıq gözlü şahidlərindən biridir. Elə ona görə də yazılarında dövrün xarakterini fəlsəfi ümumiləşdirmələrlə, mükəmməlliliklə təqdim edə bilir: “Azərbaycan mədəni və mənəvi baxımdan 30 il, 40 il bundan əvvəlki ölkə deyil, heç iqtisadi, hərbi baxımdan da əvvəlki ölkə deyil. Çünkü Azərbaycan müstəqillik qazanandan sonra çox böyük tarixi bir yol keçdi. Bu günləri Bakıımızın simasını yalnız dönya-nın ən möhtəşəm şəhərlərinin siması ilə müqayisə edə bilərik”. Düşünürəm ki, bu tipli qeydlər hər hansı bir yazıçı üçün yaradıcılıq təsiri kompleksi bağışlayır. Ayrı-ayrı müəlliflər bu tipli qeydləri oxuyarkən həyat, cəmiyyət haqqında daha dərin-dən, daha əhatəli düşünmək imkanı qazanırlar. Bu da yaradıcı adama imkan verir ki, yeni ideyalarla silahlansın. Ədəbi-mənəvi mühiti qədərincə, əhatəli dərk etsin.

Şəddat Cəfərov filosof publisistdir. O, yeri gəldikcə ədəbi düşüncələrində müasirlərinin əsərlərinə ustalıqla müraciət edə bilir. Aldığı təessüratları da dəqiq və bütün aydınlığı ilə yazıya gətirə bilir. Vərəqlədiyim kitabda Şəddat Cəfərovun görkəmli filosof tənqidçi Sabir Bəşirovun taleyi ilə bağlı qeydlərinə də maraqla oxudum. Sözün həqiqi mənasında S.Bəşirov ədəbi-mənəvi mühitinin çox sağlam ruhlu yazarlarından biri idi. Onun ölmənə Xələfli maraqlı bir elegiya yazmışdı. Həmin elegiya “Dağları dərdli gördüm” adlanırdı. Şəddat Cəfərov “Özəldən bağlıyam sözə” kitabında çox təsirli “Dağları dərdli gördüm” elegiyasını bir daha xatırlayır. Və maraqlıdır ki, həmin elegiyanın ayrı-ayrı hissələrini dərin təessüratla təhlil edir.

(Davamı 14-cü səhifədə)

## (Əvvəli 13-cü səhifədə)

Belə bir nəticə, qənaət onun yazısından anlaşılır ki, zəka sahiblərinin həyatı vaxtsız tərk etmələri cəmiyyət üçün çox böyük ağırıdır, itkidir. Həmin elegiyadan Ə.R.Xələflinin dostu Sabir Bəşirovun ölümü ilə bağlı ağrılardan ifadə edən dördlükləri də oxuculara bir daha çatdırır.

*Əbədi qalmaz bir gül, bir gün solar dünyada,  
İnsan da bir ömürlə qonaq olar dünyada.  
Hər kəsin ruhu uçar, torpaq olar bədəni,  
Aqillər sözü ilə yenə qalar dünyada.*

*Bizi bilən, anlayan, hörmətdə tapar yenə,  
Söz nədir - bilən olsa, qiymətdə tapar yenə.  
Dövranın küləyində sovrulsa da canımız,  
Bizi soran, axtaran hikmətdə tapar yenə.*

*Yaziya pozu yoxdu, - qayada, daşda qalar,  
Silinməz xatırlər - sirdə, sırdasda qalar.  
Düşünmə ki, həyatın qurtarib qeyb olacaq...  
Sözünlə, əməlinlə - adın yaddaşa qalar.*

Bu dördlükləri oxumaq hər hansı bir şəxs də həyat, dünya, zaman... haqqında qəribə düşüncələr oyadır. Mən deməzdəm ki, bu düşüncələr təkcə kədərlə bağlıdır. Elə bilirom ki, bu düşüncələrin əsas məzgi insanların həyatı mükəmməl yaşamağa, bir-birinə səmimi olmağa çağırış motivi ilə bağlıdır. Yəni insan yaşadığını ömürdə gələcək nəsillər üçün faydalı olacaq əməllərin sahibi olmalıdır. Əgər insan özündən sonrakı nəsillər tərəfindən hörmətlə xatırlanmayaçaqsə, demək, onun həyatı mənasız olub, gərəksiz olub. Yəqin ki, sözsənət adamları belələrinin ömrünü puç hesab edərlər. Zənnimcə, elə “Əzəldən bağlıyam sözə” kitabının müəllifi də bu düşüncələrlə həyatını yaşıyır, yazılar qələmə alır. Yazılarında da insalara

olan söz-sənət adamlarına da bağlayıb. Onların əlyazma kitabları əlimə gəldikcə, o əlyazmaları və rəqəldikcə xayalından acı təssüs qarışığı duyğular keçib. Axi iş elə gətirib ki, mən müvafiq imkanlarımı uyğun olsa da, Qarabağın adlı-sanlı yerlərində olmamışam. İndi mənim üçün çox ağır bir nisgildir ki, bir tərəfi Şuşa, bir tərəfi Cəbrayıl, Zəngilan, Qubadlı, lap elə Laçın, Kəlbəcər... kimi yerlərin dağlarını, düzənlərini gəzməmişəm. O yerlərin can dərmanı olan bulaqlarının suyundan içəməmişəm. Bu o demək deyil ki, mən həmin yerləri arzulamamışam. Həyatimdən yazılın kitabların oxucuları yaxşı bilir ki, ömrümün bu günə qədərki çağları, demək olar ki, öz ixtiyarında olmayıb. Dövlət tapşırıqları, vəzifə missiyası mənə imkan verməyi, adı hər bir vətəndaş üçün haqqı olan məzuniyyəti qəlbimin istəvincə öz arzuma uyğun yerlərdə keçirim. Az-çox belə imkan olanda dədəbaba yurduma üz tuturdum”. Açıgı, bu qeydləri oxuyan adam elə müəllifin özünü də bir Qarabağ cəfəkeşini kimi təsəvvür edə bilər. Çünkü yazılar onun təbiətini, Azərbaycanın hər yeri ilə doğmaliqlə nəfəs aldığını təsdiq edir. O, əgər Qarabağı bütövlükde sevməsəydi, həmin düşüncələri heç yazıya gətirə bilməzdi. Burada yeri gəlmışkən, bir məqama da diqqət yetirmək olar. Əgər Azərbaycanın 50 milyonluq bütün övladları Qarabağı sevməsəydi, heç onu düşməndən hər hansı bir silahın gücünə olsa da, azad edə bilməzdilər.

Bəs sevgi haradan, necə yaranır? Doğrudur, sevgi hissi insanın öz varlığından qaynaqlanır. Amma ana öz laylası ilə övladında insanlara sevgi aşılıya bilməsəydi, heç övladı da bu hissə sahib ola bilməzdi. Ona görə də belə bir fikri mütləq qeyd etməliyəm ki, söz-sənət adamları öz yazıları ilə insanlara yurd, vətəni sevmək hissi aşılmalıdır. Yalnız bu zaman insan öz sevgisini qorumaq gücündə ola bilər. İndi belə bir fikri de-

Azərbaycanı qorumaq haqqında elmdir. Elə bu səbəbdən də mən bu kitabı bütün səhifələrində gördüğüm Azərbaycan sevgisi ilə bağlı düşüncələri daha artıq dərəcədə diqqətə çəkməyi özümə borc bildim. Çünkü insan sözün, kitabı, sənətin dəyərini biləndə daha zəngin olur. Çünkü ananın laylası da sözlə ifadə olunur. Doğrudur, musiqi ilə vəhdətdərdir söz, amma bütün hallarda laylanın içindəki sözlər övlad üçün əsas sevgi ladlarını telqin edir. Şəddat Cəfərovun “Vətən aşığı, söz sevdalısı” adlı qeydləri Ə.Xələflinin “Bir ayrlıq odu var” adlı kitabına həsr olunub. Məhz bu qeydlərin də əvvəlində Şəddat Cəfərovun ədəbi-fəlsəfi düşüncələri kifayət qədər dolğun və dəqiqlikdir: “İnsanlar hava ilə, çörəklə, su ilə necə qı-



bir-birini başa düşməyi təlqin edir, hörmətli münasibət bəsləməyi arzulayır.

Ş.Cəfərov nəşr etdiyi kitablar haqqında yazanda istər-istəməz hər bir müəllifin mənsub olduğu bölgə ilə bağlı düşüncələrini də qələmə alır. “Sabir Şirvanın “Söz ömrü” adlı yazısında olduğu kimi o, hələ kitab haqqında, kitabda yazılınlar haqqında danışmadan əvvəl müəllifin mənsub olduğu bölgə ilə bağlı düşüncələrini yazıya gətirir. Bu da istər-istəməz bizim üçün yaşadığımız zamanın hansı problemlərlə bağlı olduğunu xatırlatmaq deməkdir.

Həmin qeydlərdən belə başa düşmək olur ki, Ş.Cəfərovun haqqında danışlığı kitabın müəllifi qarabağlıdır. Buna görə də Ş.Cəfərov əvvəlcə Qarabağla bağlı düşüncələrini yazıya gətirir: “Mən Qarabağ bölgəsindən olan şairlərin yaradıcılığını həmişə maraqla izləyirəm. Çünkü hər hansı bir yerin, yurdun təbiətini şairlər qədər həssaslıqla vəsf edən, təsvirə gətirən, yaddaşlara yanan başqa sənət növü tanımır. Mənim düşüncəmə görə Qarabağ şairləri qədər də Qarabağı bütün reallıqları ilə ən nadir, ən görkəzmə təbiətlərinə görə təsvirə gətirən başqa müəlliflər ola bilməz”. Nə qədər doğru və dəqiq qənaətdir. Elə buradaxca mən də bəzi tarixi məqamları yada salmaq istəyirəm: Mirzə Adıgözəl bəy, Mirmövsüm Nəvvab... bu tipli müəlliflərdən üstün kimsə Qarabağ haqqında dəqiq və səhīh məlumat verə bilərmi? Bu gün həmin şəxslərin yazıları Qarabağ taleyi üçün xüsusi əhəmiyyət kəsb edir. Eləcə də, Mirzə Camalın və digər qarabağlı müəlliflərin yazdıqları bizim üçün təzkib olunmayan faktlar verir. Buradaca görkəmli şair Qasim bəy Zakiri də xatırlamaq olardı. Onun da şeirlərində Qarabağın müfəssəl mənzərəsi bütün reallıqları ilə diqqəti cəlb edir. Bunları niyə xatırladıram... Çünkü Ş.Cəfərov doğru olaraq qeyd edir ki, Qarabağın bugünün mənəvi mənzərəsini qarabağlı müəlliflər daha aydın göstərə bilərlər.

Burada bir məqama da diqqəti cəlb etmək istərdim. Şəddat Cəfərov qarabağlı müəlliflərə diqqətli yanaşır. Onlarla bağlı fikir bildirərək, elə Qarabağın mənəvi mühiti ilə bağlı düşüncələrini yazıya gətirir. İndi bir parçanı təqdim etmək istəyirəm. Bu qeydləri yazan müəllifin Qarabağa olan sevgisini duymamaq mümkün deyil: “İş elə gətirib ki, naşırlıq fəaliyyətim məni Qarabağ bölgəsindən

mək, mənim özümdə də kifayət qədər qətiyyət yaradır. II Qarabağ savaşında ruhumuz ona görə səfərbər oldu ki, yazıçılarımız, publisistlərimiz vətən övladlarına vətəni sevmək dərsini öyrətdilər, yurda bağlılıq elmini mənimsətdilər. Bu mənada Ş.Cəfərovun vətən sevgili düşüncələri mənim üçün xüsusilə əhəmiyyətlidir. İndi Şəddat Cəfərovun Qarabağın taleyi ilə bağlı düşüncələrindən bir parçanı buradaca oxucunun nəzərinə çatdırıram. Heç olmasa, müəyyən zaman keçəndən sonra kitabın xülasəsi kimi olsa belə, bu qeydlərdə müəllifin nə demək istədiyinə hər kəs diqqət göstərə bilər: “Qarabağın işğalı... bu çox böyük, az qala qaçılmaz bir faciə kimi xalqımızın taleyinə yazılı. Qarabağ işğal olunandan sonra mən Qarabağı ürəyimə gəzmədiyimə görə, o yerləri gözü doluslu görmədiyimə görə özümü qınamadım. Amma əl hara çatardı. Olan olmuşdu. Bəlli, tarixinə elə bir haqq tərəzisi var ki, o müvafiq zaman gələndə həqiqətləri öz yerinə qaytarır. Belə bir zaman 2020-ci ilin noyabrın 8-də ömrümüzə qismət oldu. Azərbaycanın “dəmir yumruğunu” qüdrətli sərkərdənin siyasi iradəsi və komandanlıq gücü ilə həqiqəti dünyaya diktə etdi. Axır ki, Azərbaycan özünün mənəvi qüdrəti olaraq Şuşasına sahib oldu. Kəlbəcərini, Laçını, Zəngilanını, Qubadlısını, Cəbrayılini azad etədi. Hadrutdan düşmənin ayağını kəsdi. Qədim Qarabulaqdan - Füzulidən düşməni qovub çıxardı. Ağdama yol açdı. Şuşamızı azad etədi. Mən açığı, yaşımin bu çağında ikiqat sevindim. Birincisi, vətənimin torpaqları düşməndən azad olundu, ikincisi, öz-özümə düşündüm ki, bu Allahımın mənə verdiyi möhlətdir ki, mən də axır ki, vətənimin bağıri olan Qarabağımı zi başdan-başa gəzərəm, Şuşamızı ziyarət edərəm. Kitablarını çap etdiyim şairlərimizin yerini, yurdunu görərəm”. Nə qədər ülvə, təmiz duyğulardır?! Müəllif arzulayır ki, kitabını çap etdiyi müəlliflərin yerinə, yurduna səyahət etsin, onların bələdçiyyi ilə Qarabağı bir daha gəzsin, Şuşamı, Xudafərini ziyarət etsin.

Azərbaycanı sevməyin başqa hansı yolu var? Mənə elə gəlir ki, Şəddat Cəfərovun “Əzəldən bağlıyam sözə” kitabı təkcə ayrı-ayrı müəlliflərin yazıları, kitabları haqqında düşüncələr deyil. Bu kitab həm də Azərbaycanı sevmək dərsliyidir.

dalanıb yaşayırsa, bir o qədər də doğulduğular yerlə, yurdla bağlı olur. Büyüdükləri məkandan mənəvi güc alaraq ömürlərini başa çatdırırlar. Hər bir insanın varlığında yaşayan və heç nəylə əvəz olunmayan yurd sevgisini, xüsusilə şairlər, söz, sənət adamları ürək, könül duyğuları kimi qavrayırlar”. Şəddat Cəfərov öz qeydlərində hər hansı bir müəllif haqqında danışır, onların bədii təsvirlərinə də xüsusi əhəmiyyət verir.

Müəllifin ədəbi-fəlsəfi düşüncələrində insanların mənəvi keçmişlə bağlı düşüncələrində hakim olan obrazların tərənnümü xüsusi hörmətlə xatırlanır. Yeri gəldikcə, hər hansı bir müəllif haqqında danışır, təbiəti də önə çəkir. İnsanların mənəvi mühitindəki tarixi prosesləri xüsusilə dəyərləndirməyə çalışır. Onun “Bir ayrılıq odu var” adlı kitabla bağlı düşüncələrində çox maraqlı məqamlar var. Zənnimcə, hər kəs üçün xüsusilə dəyərli ola bilər. Ona görə də daha bir parçanı oxucu üçün təqdim etməkdən məmnunluq duyuram: “Məlum məsələdir ki, təbiətdə baş verən dəyişmələr, süni, yad təsirdən, kənardan müdaxilə olmasa müəyyən qanuna uyğunluğuna tabedir. Necə ki, ilin fəsilləri bir-birini əvəz edir. Cəmiyyətdə baş verən hadisələr də müəyyən qanuna uyğunluğuna tabedir. Əgər cəmiyyətin həyatına siyasi kataklizmlər, sarsıntı təsir göstərir, bunun insanların həyatında, bütövlükdə cəmiyyətin taleyində mütləq əks-sədasi üzə çıxacaq. Ona görə də müəllif düşüncəsində ağrı həm də hərəkətverici bir qüvvə kimini təsvir və tərənnüm olunur. Elə ağrının motivinə uyğun olaraq biz bu tərənnümün özündə də göynəli duyğularla qarşılaşırıq”. Maraqlı düşüncələrdir, insan taleyinin sanki təbiətlə bağlı olan tərəflərini də burada görmək olar. Təbiətin qışını, durğunluq zamanı kimi qəbul etsək, yuxu dövrü kimi şərh etsək, onda bahar oyanışdır. Yay kama-la çatmaqdır. Payız isə qocalığıdır. Və təzədən dirləmək üçün əbədiyyətə qovuşmaq dövrüdür. Elə bilirom ki, müəllif düşüncələrində sanki insanın da ölüm yolunu yada salır.

(Davamı 16-ci səhifədə)

## (Əvvəli 14-cü səhifədə)

Axi insan da əvvəlcə uşaqdır, sonra gəncdir, daha sonra cavandır və qocadır. Qocalaraq əbədiyyətə qovuşan insan yoxluğa getmir. O təzədən yeni görkəmdə, yeni mahiyyətdə, yeni doğulan insanda təzədən dünyaya qayıdır. Bütün hallarda hər bir insanın ağrı taleyi var. Ümumiyyətlə, ağrı hissi yaşamayan insan normal insan kimi qavranıla bilməz. Bu mənada, şair də, yaşıçı da, lap filosof da, psixoloq da insan həyatında ağrının rolunu, yerini kifayət qədər aydınlıqla qavraya bilər, dərk edə bilər. Əslində düşüncə sahiblərinin ən önəmli xidmətlərindən biri də insanlara ağrı daşıyıcı olmalı olduqlarını təlqin etməkdir. Ağrı daşıyıcı olmayan insan vətən üçündə, ümumiyyətlə, insanlıq üçün də gərəkli ola bilməz. Bu mənada Şəddat Cəfərov da Ə.R.Xələfinin “Bir ayrılıq odu var” kitabıni şərh edərkən müəllifin ağrılı düşüncələrinə ayrıca yer ayırır. Həmin düşüncələrdən çox dəyərli bir parçanı oxuculara təqdim edir:

*Ey tanrim, düşüncəmə işiq ver, sözə gəlim,  
Od qalansın sinəmdə, yanmağa közə gəlim.  
Bilirəm ki, yanmasam, sözüm ağrını bilməz,  
Göynəməsə sinəmdə közüm güllənməz, güləməz.  
Ağrısız bu dünyada nə bitər, nə göyərər,  
Analar da ağridan çıçək dərər, gül dərər.  
Əzabdan od götürər, yiğar cana közləri,  
Ağriların içində gülər ana gözləri.  
Təzə yarpaq göyərməz, ağac çəkməsə ağrı,  
Sünbüllər dənə dolmaz, kəndli əkməsə ağrı.  
Bir vətən aşiqinin qanına dolan ağrı,  
Torpaqda qızarmasa, olacaq yalan ağrı.  
Ayaq basdığın yerə bəsirət gözüylə bax,  
Hər addimda ağrı var, boylanır, gözüylə, bax.*

Sənətkarin sözündə əzablar dilə gələr,  
Yaşayar yaddaşlarda, zamana, ilə gələr.  
Tarixin alt qatında insan əzab köküdür,  
Əzablar insanlığın babası, soy köküdür.  
Aqillərin sözünə can verib ağrı-acı,  
Ağrı ilə yoğrulub müdriklərin söz tacı.

Bəlkə də bu poetik parça bir çoxlarına bir lüzumsuzluq düşüncəsi də gətirə bilər. Amma inanıram ki, bütün düşüncəli oxucular üçün bu parçanı oxumaq hədsiz dərəcədə estetik zövqlə nəticələnəcək. Məhz Şəddat Cəfərova ona görə minnətdar olmayıq ki, o öz qeydlərində bu tipli bədii parçaları oxuculara səxavətle təqdim edir. Düşünürəm ki, məhz bu cəhətlərinə görə Şəddat Cəfərovun mətnləri çox canlıdır və xüsusilə təqdirə layiqdir.

Nəhayət, mən Şəddat Cəfərovun özünün program düşüncələrinin mahiyyətini də kitabda müşahidə etdim. O, çox maraqlı bir ziyanlı obrazı olaraq müəlliflərlə şəxsi dostluq münasibətlərini həmişə yüksək qiymətləndirir. Dostlarının təbiətindəki üstün keyfiyyətləri tərənnüm etməkdən heç vaxt bezməyib. Amma nəhayət, özünün də etiraf etdiyi kimi el əbir vaxt gelib ki, düşüncələrini yazıya gətirmək üçün şəxsi dostluq müstəvisindən çıxmali olub. Və bununla da ədəbi düşüncələrini yazmaqla söz-sənət tariximiz üçün sanki özünün ə dəyərli missiyasını yerinə yetirib. Çox yaxşı olar ki, onun məhz bu məramı ifadə edən düşüncələrinin konkret mahiyyətinə diqqəti yönəldək: “Uzun illər Azərbaycanın söz-sənət adamları ilə ünsiyyətim axır ki, şəxsi dostluq münasibətləri səviyyəsindən çıxdı. Heç özümün də xəbərim olmadı ki, bu münasibətlər necə yaradıcılıq əlaqələrinə çevrildi. Əlbəttə, burada təəccüblü bir şey

yoxdur. Kitablarını çap etdirmək istəyən müəlliflər öz istəkləri ilə bizim mətbəəyə gəlir, naşir kimi mənə müraciət edirlər. İndi əlyazma nüsxəsi adlandırdığımız kompüter variantını da hələ çapdan əvvəl mənə təqdim edirlər. Bu zaman aramızda kitabın məzmunu, janrı ilə bağlı söhbətlər olur. Hətta müəlliflər kitablarının xüsusi maraq doğuracaq səhifələrinə diqqətimi cəlb etməyə çalışır. Mövzu haqqında ətraflı məlumat verirlər. Xüsusilə şairlərin, nasırların, publisistlərin kitablarını həmişə maraqla qarşılayıram. Zövqümü oxşayan səhifələri nəzərimdən keçirirəm. Bu zaman kitab məni özüne bağlayırsa, bütünlükə oxuyur, əvvəlcə ümumi qənaətimi kitabın müəllifinə də bildirirəm. Bu zaman istər-istəməz kitabın annotasiyasını da yazmaq mənim üzərimə düşür”. Demək, bu qeydlərdən belə başa düşmək olur ki, Şəddat Cəfərov həm də formal naşir deyil, cəfakes naşirdir. Nəşr etdiyi kitabların annotasiyasını, məğzsini də hazırlamağa xüsusi diqqət ayırrı. Bütün bunlar onu göstərir ki, Ş.Cəfərov “Əzəldən bağlıyam sözə” kitabına təsadüfi gəlməyib. Bunun üçün illərlə, bəlkə də onillərlə düşüncə yolu keçib. Hər bir sənətkarla, hər bir kitab müəllifi ilə şəxsi ünsiyyət bağlayıb. Onlardan aldığı təəssüratları da unutmayıb. “Əzəldən bağlıyam sözə” kitabının II cildinin Şəddat Cəfərovun çoxcildli ədəbi düşüncələri sırasında xüsusi əhəmiyyət kəsb edəcəyinə inanıram.

Mən ayrı-ayrı yazınlarda hansı müəlliflərdən bəhs olunduğunu, xüsusilə kitabda yer alan yazıların xronikasını bilərəkdən yazıya gətirmədim. Çünkü bu qeydlər “Əzəldən bağlıyam sözə” kitabı üçün nə qədər rəyçi düşüncəsidirsə, bir o qədər də “Son söz” mahiyyəti daşıyır.

Ş.Cəfərovun “Əzəldən bağlıyam sözə” kitabının (II cild) uğuruna inanıram.